



Elşən Mirişli

*Gəncə şəhəri,
tarixçi*

Oğuz Türklerinin İran ve Anadolu'ya büyük dəstələr halında gəlmələri Səlcuklann mühacirətləri ilə başladı. Oğuz Türkleri (Səlcuklar) Aral dərəyacısı ilə Xəzər dənizi və cənubı Ural dağları arasında yaşayış Xəzər Oğuzlanna və xüsusən Qınıq qəbiləsinə rəhbərlik edən ailələrdən birinə mənsub idilər. Bunlar haqqında 922-ci ildə buradan keçib Bulğar məməkətinə gedən İbn Fədəl tərəfindən və həmçinin 965-ci ildə yazılan "Hüdud əl-ələmdə" məlumat verilmişdir.

Məlikşah, 16 avqust 1055-ci ildə bazar günü İsfahanda doğulmuşdu. Atası Alparslan (1063-1072) Məlikşahın qabiliyyəti bir uşaq olduğunu gördüyüne görə onurla daha yaxından maraqlanmağa başlayıb. Məlikşahın vələhd təyin edilməsində şübhəsiz ki, anasının Qaraxanlı xanədəninə mənsub bir şahzadə olması da müüm hum rol oynamışdır. Elə bu səbab-dən Alparslan 1072-ci ildə Məlikşah öz vələhdidi təyin edib. 1072-ci ildə 25 noyabrda Alparslanın ölümündən sonra Məlikşah sultan elan edildi. Hələ 17 yaşındaydı. Atasının veziri Nizamülmülkü vazifəsində saxlamışdır və onun təcibəsindən istifadə edirdi.

Məlikşah sultanlığının ilk iki ilini şərqi sərhədlərini qorumaq və daxili üşyanları yatırımağa keçirdi. Kirman məliyi olan əmisi Qara Aslan Qavurt Məlikşahın sultanlığını tanımamış və üşyan etmişdi. Nizamülmülkü tövsiyələrinə əməl edən Məlikşah onun köməyi ilə lazımı tedbirər görəndi, Həmədan yaxınlığında Qavurtun ordusunu dağıdı və özünü edam etdirdi. Kirman bölgəsində Qavurtun hökm sürməye davam edən oğlanlarına toxunulmadı.

Bundan sonra Məlikşah Qəribi Qaraxanlı ordusunun üzərini yürüş etdi. Çünkü Qaraxanlıların hökmədarı və Səmərqənd xanı olan Şəmsülmülk Nəsr Tirmiz və Bəlx şəhərlərini zəbt etmişdi. Bu şəhərlər geri alındı. Əvvəl dileyen Şəmsülmülk Nəsr öz vəzifəsində saxlandı.

Məlikşah əmisi Qavurt və Qaraxanlı hökmədarı ilə savaşarkən Qəznənlər vəziyyətdən yaralarlaşmaq istədilər. Məlikşah hücumuna keçən Qəznəni ordusunu məğlub etdi. Qəznəni sultani İbrahim sülh bağlamağa məcbur oldu. Bundan başqa iki xanədan evlənmə yoluyla qohum oldular və dövlətin şərqi sərhədlərində təhlükəsizlik təmin edilmiş oldu.

Üşyanlar yatıldırdan və sərhədlər möhkəmləndirdikdən sonra Məlikşah imperatorluq mərkəzinə İsfahan köründü. Qarbdakı amirlər Malazgirt səfərindən sonra Alp Arslanın verdiyi əmri yerinə yetirildilər. Kutalmışın oğulları Süleymanşah, Mənsur, Alp İlq, Dolat tabeliklərindəki qüvvələrlə, türkmen başçıları Artuk bəy ilə Tutak bəy yənə öz türkmen qüvvələriyle Anadolun içərinə doğru yerləşə-yerləşə irəlileyirdilər.

Artuk bəy türkmen bayılırının məşhur qəhrəmanlarından biri idi. Məlikşah ona Anadolunun fəthindən əl-çəkib Şərqi Ərabistanndakı əl-Ahsada və Bəhreyn adalarında yerləşən Kəmətli ilə itaət altına almağı əmr etdi. Artuk bəy bu əmri yerinə yetirdi və bir il arzında 1086-1087-ci illərdə Kəmətli məməkətinə tamamilə əla keçirdi.

Bu şəxsi əmirlər Anadolu içərində fəthlərinə davam etdilər. Bizanslıların türklerin qarşısını almaq üçün təşkil etdikləri "Ölməzlər" (Immortels) adlı

hissələr də türklerin qarşısında məğlub olaraq dağılmaqdan başqa heç bir şey edə bilmədilər.


Anadoluda irəliləyən əmirlərdən ən meşhuri və güclüsü Kutalmışoğlu Süleymanşah idi. Ordusunu Mərməre və Egey dənizine çatdırılmış, Üsküdara qədər gəlmışdı. Artıq avropalılar Anadoludan "Türkiye" deye söz açırdılar.

Həqiqətən de artıq Türkiye dövləti, yəni "Anadolu Selçuqlu türk dövləti" qurulmuşdu. Büyük xagan Məlikşah Süleymanşahha "Anadolu hökmərləq mənşurunu", yəni "Anadolu sultani" adını vermişdi. Təbii, bu sultaniq Məlikşahha tabe idi və

Antakyani da feth etdi. Süleymanşah bundan sonra Antakyadan asılı olan Ayintap (Kaziantep), İsgəndərun, Süveydiye, Maraş, Gökşen, Əlbistan kimi şəhər və qəsəbələri bir-bir işgal etdi. Bu uğurlarını Böyük Xagan Sultan Məlikşah müjde etdi və Məlikşah ilə birlikdə bütün İslam aləminin qızığın xeyir-duasını aldı.

İndi Anadolu Səlcuklu dövlətinin sərhədləri Anadolunun üç terəfini əhatə edən dənizlərə çatmış olurdu. Bizans imperatorluğunun şərqi ilə əla-qəsi kəsilmüşdi.

Suriya məliki olan Məlikşahın qardaşı Tutuş ilə Hələb bəyi Müslüm Süleymanşahın cənub-şərqi Anadolu enməsini yaxşı qarşılamağı. Cənub-şərqi Anadolu enməsini yaxşı qarşılamağı. Cənub-şərqi Anadolu enməsini yaxşı qarşılamağı. Cənub-şərqi Anadolu enməsini yaxşı qarşılamağı.



Böyük Səlcuk Imperatorluğunun 3-cü Sultani I Məlikşah

Anadolu Səlcuklu dövləti müstəqil sayılmıştı.

Süleymanşah Konya Anadolu Səlcuklu dövlətinin paytaxtı etdi. Daha sonra İzniki alaraq hökumət merkezini oraya köçürüdü.

İstanbul və Çanakkala boğazlarını Asiya sahillerini, Məmerənin güney sahillerini nezaret altına alan Süleymanşah Çaka bəyi (Çakabəy də deyilir) İzmirə göndərdi. Çaka bəy İzmir körfezində bir donanma qurdu və türk dəniz qüvvələrinin qurucusu, ilk dəniz admiralı oldu. Onun qurduğu donanma ilə Foça, Urla kimi sahil şe-

göra birləşərək Süleymanşahla müharibə etdilər. Bəzi türkmen bəyləri Tutuşun tərəfini saxladılar. Buna görə Süleymanşahın sayca az olan əsgərləri basıldı. O günə kimi məğlubiyət üzü görməyən Süleymanşah təslim olmayı qəbul edə bilməzdə. Taşayın müəyyən etdiyi yolla gedəcayıni söylədi və gördüyü xəyanətə dözməyi intihə etdi. Son sözü "Mən türkliyüm və şənimə yaraşan bir iş tutdum" oldu (1086).

Süleymanşahın cəsidi Tutuş tərəfindən axtarılıb tapıldı və şəxsiyyəti müəyyənəşdirildi. Məlikşah hadi-

olan atası Alparslanın məzarına tökmək üçün Aralıq dənizindən qum götürüb geri qayıdı. Anadolu Səlcuklu dövlətinin idarəesini Davud bəyə tapşırıb Süleymanşahın kiçik oğlu Qıllınc Arslanı imperatorluğun paytaxtına aparmaq üçün yanına aldı.

Abbası Xelifesi 1087-ci ildə Bağdadda gələn Məlikşah müxtəlif hədiyyələr verərək onu şərqi və qərb sultani (Dünya sultani) elan etdi. Məlikşah Bağdadda iken qızı Mehəmmələk Sultan ile Xəlifə əl-Mütqədənin evlənmələrini qəraraşdırıldı. Mehəmmələk Sultanın cehizi 130 dəvə və 74

Alparslanın məzarına səpmek üçün bir ovuc dəniz qumu götürüb ayrıldı.

Səmərqənd xalqı Qaraxanlı hökməndən Əhməd xanın hakimiyyətindən şikayətçi idi və şikayətərini Sultan Məlikşahə çatdırılmışdır. Buna görə Məlikşah 1087-ci ilin mayın ayında Maveraünnəhrə safarına çıxdı. Yolu üzərindəki bütün qalalar aylarlaq Buxaraya çatdı. Buxarani da zəbt etdi və Əhməd xanı əsir aldı. Beləlikdə, Qaraxanlıların qərb qolu Səlcuk imperatorluğuna təbe etdirilmiş oldu.

Asiyanın içərilərindən doğru irəliləmeye davam edən Məlikşah Özkəndə geldiyi zaman Kaşgar hökməndən Harun Buğra xan hüzuruna gəldi və təbe olacaqlarını bildirdi. Buxaraya çatdı. Buxarani da zəbt etdi və Əhməd xanın əsir aldı. Beləlikdə, Qaraxanlıların qərb qolu Səlcuk imperatorluğuna təbe etdirilmiş oldu.

Bir neçə il sonra Yəmən və Ədən bölgələrə də imperatorluğa bağlanmış, Məkkə və Mədinədə türk hakimiyyəti möhkəmləndirilmişdi. Buralarda xütbələr artıq xəlifə və Səlcuk Sultanı adına oxunurdu.

Məlikşah Qızıl Sarıq Alamat qalasını almağa gönderdi. Qala mühəsirə edildi. Bu zaman Sultan Məlikşahın ölüm xəberi məlum oldu və Həsən Sabbah siddətlə basqıdan qurtuldu.

Böyük vəzir Nizamülmülkü də Həsən Sabahın adamları xəncərlə öldürmüştülər. Məlikşah Səlcukların ən böyük sultani idi. 20 noyabr 1092-ci ildə 38 yaşında iken zəhərlənərək öldü. Məlikşahın zamanında Səlcuk Imperatorluğu ən parlaq dövrünü çatdı. Dövlətin hüdudları Tanrı dağlarından Mərmərə, Qara dəniz və Aralıq dənizi sahillərinə, Qafqaz dağlarından Misir və Yəmənə, Hind okeanına qədər uzandı. Bu dövr islam məarifinin canlanmağa başlığı bir dövr idi. Bağdadda Alparslanın əmri və vəziri Xacə Nizam əl-Mülkü nəzərəti ilə qurulan Nizamiyə mədrəsəsi böyük bir universitet oldu. Sonra Məlikşahın adına təqvimini Cəlali təsis edildi.

Böyük vəzir Nizamülmülkü də Həsən Sabahın adamları xəncərlə öldürmüştülər. Məlikşah Səlcukların ən böyük sultani idi. 20 noyabr 1092-ci ildə 38 yaşında iken zəhərlənərək öldü. Məlikşahın zamanında Səlcuk Imperatorluğu ən parlaq dövrünü çatdı. Dövlətin hüdudları Tanrı dağlarından Mərmərə, Qara dəniz və Aralıq dənizi sahillərinə, Qafqaz dağlarından Misir və Yəmənə, Hind okeanına qədər uzandı. Bu dövr islam məarifinin canlanmağa başlığı bir dövr idi. Bağdadda Alparslanın əmri və vəziri Xacə Nizam əl-Mülkü nəzərəti ilə qurulan Nizamiyə mədrəsəsi böyük bir universitet oldu. Sonra Məlikşahın adına təqvimini Cəlali təsis edildi.

Məlikşah Zamanında Ordu

Səlcuklu ordusu Məlikşahın zamanında orta çağın ən qüvvətli ordusu olmuşdur. Məlikşah 46 min səvəri əsərindən ibarət daimi ordusu var idi. Bu daimi səvəri ordudan başqa qulamane-saray da deyilib, adlan dəvanə dəftərində qeyd olunan saray mühafizə ordusu da seçmə əsgərlərə dənəşkil olunmuşdu. İldə dörd dəfə maaş(aylıq) verilirdi.

Aynca imperatorluğun hər tərəfi na dağlımış və iqṭalardan maaşını təmin edən sıphətlər var idi. Bir də lazım olanda xalqdan ücrətlə əsgər(həşər) da toplanır. Dövlətin xarici sərhədlərini də türmənlərdən təşkil olunmuş əsgərlər qoruyurdur.

herləri və Sakız, Sisam, Midilli adaları zəbt etdi.

Süleymanşahın hədəfi İstanbul idi. Anadolu Səlcuklu dövlətinin paytaxtı İstanbulda köçürücəkdi. 1080-ci ildə bir bahar gündündə 500 atlı ile Üsküdarın kiçik təpələrindən birinin üzerinde duran Süleymanşah Boğazın qarşı sahillerini və İstanbullu heyranlıqla seyr etmişdi. Sonra uzun şəhadət barmağı ilə süvarilərinə İstanbulu gösterərək belə demişdi: "Bu gözəl ölkə nəden bizim olmasın? Nədən döyüş meydانlarında zəfər-zəfərə qoşdurduğumuz bayraqlarımız bu möhtəşəm qala divarları üzərində dalğalanmasın? Nədən Peyğəmbərimizin şəhərinə layiq sərdar məmən, bu şəhərə layiq əsgərlər siz olmasınız?"

Süleymanşahın ömrü buna yetməyəcək, İstanbulun fəthini ancaq 373 il sonra, 1453-cü ildə fətəh Sultan II Mehmed xana nəsib olacaqdı. Süleymanşah qərbde Egey və Mərmərə sahillerinə çatmaqla kifayətlenmedi. Cənub-şərqi bölgəsini və

sədən xəber tutduqda bərk qəzəbləndi. Qardaşı Tutuşun cezaiన vərək üçün hərəkət gəldi. Məlikşahın ordusunu ilə Suriyaya gəlməkədə olduğunu öyrenən Tutuş "Gölgəsinə sıyınlığı ulu qardaşının şəref və qüdərətini alçaltmaq istəməm, onunla saavaşı udsam belə, əvvəl öz alçaqlığımı göstərəməm" deyə cənuba, Şama çəkildi. Tutuş bu hərəketi Məlikşahı müharibü fikrindən çəkindi.

Məlikşah Yagyibəsan bayı Antakya əmiri təyin etdi. 1080-ci ildə Diyarbakırı əle keçirmələri nəticəsində Mervanlılar dövləti süqut etdi. Bir il sonra ise Suriya seferine çıxan Məlikşah Urfa, Menbic və Hələb galalarından sonra Antalyada Aralıq dənizinə qəder gəldi.

Məlikşah bundan sonra türk tarixinin en böyük sərkərdələrindən biri Antakyani da feth etdi. Süleymanşah bundan sonra Antakyadan asılı olan Ayintap (Kaziantep), İsgəndərun, Süveydiye, Maraş, Gökşen, Əlbistan kimi şəhər və qəsəbələri bir-bir işgal etdi. Bu uğurlarını Böyük Xagan Sultan Məlikşah müjde etdi və Məlikşah ilə birlikdə bütün İsləm aləminin qızığın xeyir-duasını aldı.

Şəhərə dağlıq qalaların qələbələrindən qazanılmışdır. Məlikşahın arvadı Tərkən Xatun (Türkən Xatun) bu izdivaca əl-Mütqədənin başqa arvadı olmaması şərti ilə razılıq vermişdi. Şahzade Mehəmmələk Sultanı Bağdadda anası Tərkən Xatun getirmişdi.

Qafqaza hərəkət Sultan Alparslan zamanında başlanmışdı və Gencəye vali təyin edilən adlı-sənli başçılarından Sav Təkin tərəfindən davam etdirildi. Türkmenlər Aran bölgəsində yerləşmişdilər. Gürcüstan kralı II Georgi baş qaldırmış, köhnə Ani kralı Qagik də yenidən kral olmaq üçün cəhd göstərmişdi. Buna görə Sultan Məlikşah Araz boyu ilə Gürcüstanə gəldi və Sav Təkinin veziyəti yaxşılaşdı. Daha sonra 1086-ci ildə yenidən Qafqaza gələn Məlikşah bu dəfə bütün müqavimətləri qıraraq və əzərək Qara dənizin güney sahillerini əle keçirdi. Qara dəniz sahilinə vardığı zaman Aralıq dənizi sahilində etdiyi kimi, qıllıncı dənizdə üç dəfə islatıldıqdan sonra buralara türkərlərin ebedi sahib olacaqlarını bildirmək üçün dəfələrlə qoynuna atdı və oradan atası